



## “Şərq qapısı” qəzetinin redaksiyasına!

Bu məktubu sizə ünvanlamaqda məqsədim Naxçıvan haqqında təəssüratlarımı bölüşməklə yanaşı, muxtar respublikada şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə bütün şəhid valideynləri adından muxtar respublika rəhbərinə öz minnətdarlığımı bildirməkdir.

Əvvəlcə onu qeyd etmək istəyirəm ki, oğlum şəhid polkovnik-leytenant Anar Əliyev Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 9 dekabr və 15 dekabr tarixli sərəncamları ilə ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adı verildi və “Vətən uğrunda” medalları ilə təltif olundu. Mən və digər bir şəhidimizin ailə üzvləri medalları al-

## Şəhidə ehtiram böyük təsəllidir

maq üçün Naxçıvan Muxtar Respublikasına dəvət olunduq. Naxçıvan Beynəlxalq Hava Limanında muxtar respublika nümayəndələri bizi yüksək qonaqpərvərlik və ehtiramla qarşıladılar, şəhərin ən yaxşı otellərinin birində yerləşdirdilər. Şəhəri günü övladımın xidmət etdiyi hərbi hissədə oldum. Onun xidmət apardığı bu yerləri görmək, dostları ilə həmsöhbət olmaq kədərli olduğu qədər də qürurverici idi.

Daha sonra Ali Məclisin Sədri cənab Vasif Talibov, Əlahiddə Ümumqoşun Ordu komandanı Kərəm Mustafayev və digərləri ilə bizi qəbul edərək səmimi söhbət etdi. Bizə göstərilən

bu qayğı, şəhidimə ehtiram və səmimiyyət mənə də muxtar respublika rəhbəri haqqında ən yaxın, doğma insan təəssüratı yaratdı.

Naxçıvanda olduğum müddətdə tanıyan, bilən hər kəs bizə çox böyük qayğı göstərdi. Onu da qeyd edirəm ki, Vətən müharibəsində Azərbaycanın bütün bölgələri kimi naxçıvanlı gənclərin də sücaəti danılmazdır. Biz 44 günlük müharibə dönmündə baş verən hər bir hadisəni media vasitəsilə muxtar respublikanın aparıcı mətbuat orqanı olan “Şərq qapısı” qəzetinin internet saytından müntəzəm izləyirdik. Muxtar respublikaya gətirilən hər bir şəhidi Ali Məclis Sədrinin şəxsən

özünün qarşılması isə qəhrəman oğullarımıza göstərilən ehtiramın ən yüksək nümunəsi idi. Naxçıvanda onun da şahidi oldum ki, istər onların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması, istər qazilərimizin minik avtomobilləri ilə təmin olunması, ümumiyyətlə, şəhid ailələri və qazilərin qayğıları burada dövlət qurumları üçün bütün işlərin ən zərurisi hesab olunur.

Mən bir daha bütün şəhid ailələri adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talibova bu böyük qayğıya görə minnətdarlığımı bildirirəm.

Vaqif ƏLİYEV

Vətən Müharibəsi Qəhrəmanı,  
polkovnik-leytenant Anar Əliyevin atası



## Salam, hörmətli redaksiya!

Mən İkinci Qarabağ müharibəsinin qəhrəmanı Sərxan Salahovun anasıyam. O, şəhid olanda qolum-qanadım sınımışdı, kimsəsiz, ələcsiz qaldığımı düşündürdüm. Amma gördüm ki, şəhid anası heç vaxt tək qala bilməz. Çünki o, bütün Azərbaycan övladlarının anası olur övladı şəhidlik məqamına yüksələn gündən. Mən bütün şəhidlərin valideynləri adından, öz adımdan dövlətimizə minnətdarlığımı bildirmək istəyirəm ki, Azərbaycan Respublikasının müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə dövlətimiz tərəfindən hər zaman xüsusi diqqət və qayğı göstərilir, onların problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirilir.

## Razılıq

### Şəhid ailələrinə diqqət və qayğı ilə yanaşılır

Qeyd etmək istərdim ki, ömrümün çoxunu köhnə, yararsız vəziyyətdə olan evdə keçirmişəm. Yaşım da artıq öz sözünü deyir. Yararsız vəziyyətdə olan evdə hər gün təmirə ehtiyac duyulurdu. Qışda evdə qaz sobası yansa da, isinmir, yayda isə istidən yaşamaq mümkün olmurdu. Nə isə sözümlə canı odur ki, bu il, Şərur şəhərində bir bina inşa edilirdi. Nə gizlədim, həmin binanın yanından ötəndə mənim də ürəyimdən yaşımın bu çağında rahat bir mənzildə yaşamaq keçmişdi. Günlər ötdü, bina hazır oldu və bir gün mənə xəbər çatdı ki, yeni binadakı mənzillərdən biri bizim ailəyə veriləcək. Həmin gün sevinc, kədər və qürur qarışıq qəribə hisslər keçirdim. Duyuram ki, anasına göstərilən bu qayğıya görə oğlumun da ruhu şadır. Dövlət qayğısını hiss etmək mənim də yaralı qəlbimə su səpir. Mənə, mənim kimi analara bu cür qayğı göstərən Ali Məclisin Sədrinə minnətdaram.

Müşkünaz SALAHOVA  
Şərur rayon Ələkli kənd sakini

## Hörmətli redaksiya!

Bu məktubu sizə ünvanlamağı biz şəhid ailələrinə göstərilən diqqət və qayğıya cavab olaraq özümə borc bildim.

Həyat yoldaşım xidməti dövründə II və III dərəcəli “Qüsursuz xidmətə görə”, Azərbaycan Silahlı Qüvvələrinin 90 və 95 illiyi, “Azərbaycan Ordusunun 100 illiyi” yubiley, Aprel döyüşlərində “Döyüşlərdə fərqlənməyə görə”, Vətən müharibəsində Cəbrayılın, Qubadlının azad olunmasına görə və “Vətən uğrunda” medalları ilə təltif edilən Elşən Orucov Vətən müharibəsində qəhrəmanlıqla şəhid olmuşdur. Şəhid ailəsinə göstərilən hərtərəfli dövlət qayğısı acımız nə qədər dərin olsa da, ürəyimizə su səpir. Ailəmizə, övladlarımıza göstərilən bu qayğının ən bariz nümunəsi isə bu yaxınlarda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talibov tərəfindən mənzillə təmin edilməyimiz oldu. Mən bütün şəhid ailələri adından



Ali Məclisin Sədrinə və eləcə də bizi diqqətdə saxlayıb, hərtərəfli qayğı göstərən hər kəsə minnətdarlığımı bildirirəm.

Onu da qeyd etmək istəyirəm ki, Vətən müharibəsində əldə etdiyimiz şanlı tarixi Zəfərimizlə xalqımız sonsuz iftixar hissi keçirir. Övladlarımız atalarının bu zəfərdə rolu olması ilə daim qürur duyacaqlar. Biz qürurluyuq ki, düşməndən şəhidlərimizin qisası alınır.

Şəhid ailələrinin, həmçinin qazilərimizin qayğı və dəstəklə əhatə olunması sahəsində dövlət tərəfindən aparılan işlər bizi gələcəyə daha ümidlə baxmağa ruhlandırır.

Ofsanə ORUCOVA  
Şahbuz rayonu

## Hər sahədə nümunədir Naxçıvan

### Hörmətli redaksiya!

Bu məktubu sizə Azərbaycanımızın qədim şəhəri Bərdədən yazıram. Ötən il yay tətildən istifadə edib Bakı şəhərində yaşayan naxçıvanlı rəfiqəmlə Naxçıvanda yerləşən Əshabi-Kəhfi ziyarətə getmişdim. İş elə gətirdi ki, bu qədim diyarın bir neçə ay qalmalı oldum. Burada elə ilk günlərdən öz doğmalarımın əhatəsində olduğum kimi rahat bir mühitə düşdüyümdən darıxmağa imkanım olmadı. İki ay ərzində bu qədim diyarı gəzib tariximizin təməli daşının qoyulduğu cənnət-məkəni tanıdım və sevdim.

İnsanları nə qədər səmimi, nə qədər ürəyi açıqdır, bunu buraya gələn hər kəs görüb. Ən çox diqqətimi çəkən və məni çox sevindirən bir vaxtlar yaşıllığın çox azlığı təşkil etdiyi diyarın indi güllüstanə çevrilməsi oldu. Burada hər kəs həftənin şənbə gününü səbirsizliklə gözləyir. Çünki həmin gün dinimizdə də müqəddəs sayılan bir işlə – ağac əkib, yaşıllıqlara qulluq etməklə məşğul olurlar. Kimliyindən, cəmiyyətdəki mövqeyindən asılı olmayaraq, hər kəs bu iməcilliklərdə fəal iştirak edir. Bütün bu zəhmətin nəticəsi isə gözoxşayan yaşıllıqlardır. Tarixi abidələr də qayğıdan kənar qalmaq istəmir. Onların yeni, bərpa edilmiş görüntüsü qədim tariximizin sübutu olmaqla bugünkü dövlət qayğısından da xəbər verir.

Bu qədim, qədim olduğu qədər

də müasir görünüşə malik şəhərin ən ucqar məhəlləsində belə, tullantıya rast gələ bilməzsiniz. O qədər təmizdir ki, hər tərəf insanı valeh edir. Hər kəsin – müəllimin, şagirdin, tələbənin, dövlət qulluqçusunun, hətta taksi, avtobus sürücülərinin belə, xüsusi geyim forması var. Burada heç kim bir başqasının taksidə, marşrutda, küçədə, hətta bazarda unuduğu əşyaya toxunmaz. Naxçıvanın ən böyük ticarət obyektini “Cahan” Ticarət Mərkəzində tez-tez kiminsə unuduğu əşyasının tapıldığı, təhvil almaq üçün müraciət olunması ilə bağlı elanlar səsləndirildiyinin şahidi olarsınız. Bu kimi hallara rast gəlmək məni bir vətəndaş kimi çox sevindirdi.

Bu məktubu yazmaqda məqsədim odur ki, özümü bu gözəlliklər diyarı, oranın safniyyətli, səmimi, qonaqpərvər insanları ilə bağlı hafizəmdən heç bir zaman silinməyəcək xoş xatirələr gətirmişəm.

Buradan qədim diyarın insanlarına deyirəm ki, Ulu Tanrı yurdunuzdakı sabitliyi, birliyi daim qorusun.


Nailə MİRZƏYEVA  
Bərdə şəhəri

## Əməyimizin yüngülləşdirilməsi bizi zəhmətə daha ürəkdən bağlayır

### Salam, hörmətli redaksiya!

1975-ci ildən şaxtada çalışıram. “Naxçıvan Duz İstehsalı” Məhdud Məsuliyyətli Cəmiyyətinin I nömrəli şaxtasında yeraltı avadanlıqlar uzun müddət istismar olduğu üçün fəaliyyəti dayandırıldı, Duzdağda kəşfiyyat quyuları qazıldı, texniki təhlükəsizlik qaydalarına tam cavab verən yeni şaxta yaradıldı. İyun ayında istifadəyə verilən yeni şaxtada istənilən qədər xammal daşıya bilən, vaxt itkisinin qarşısını alan, mədən işçilərinin əməyini xeyli yüngülləşdirən texnikalar istifadəyə verildi. Şaxtanın yaradılması istehsal həcmimin və keyfiyyətinin artırılması ilə yanaşı, həm də onun ixrac imkanlarını da genişləndirib. Köhnə şaxtalardan əvvəllər 30-35 ton daşduz istehsal olunurdusa, yeni şaxtalardan hazırda 45-50 ton duz istehsal edilir.

Onu da deyim ki, bu gün “Naxçıvan Duz İstehsalı” Məhdud Məsuliyyətli Cəmiyyətinin yeni mədəninə yaradılan şərait bizim tam təhlükəsiz mühitdə fəaliyyətimizə



imkan verir. Mədən işlərinə yalnız xüsusi ixtisas hazırlığı olan mütəxəssislər cəlb edilir, Fövqəladə Hallar Nazirliyi tərəfindən təhlükəsizlik qaydaları və texnoloji rejim mütəmadi nəzarətdə saxlanılır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi şaxtanın dağ-mədən-texniki, hidrogeoloji və ekoloji vəziyyətini davamlı yoxlayır. Həmçinin iş zamanı xüsusi rejim formasından istifadə olunur. Eyni zamanda təhlükəsizlik qaydalarına əməl olunması məqsədilə aidiyyəti qurumlar tərəfindən maarifləndirici tədbirlər aparılır, kurslar keçirilir.

Əməyimizin yüngülləşdirilməsi, texniki təhlükəsizliyimizin qayğısına qalınması bizi zəhmətə daha ürəkdən bağlayır, daha da ruhlandırır. Biz də, öz növbəmizdə, yaradılan şəraitdən səmərəli istifadə edəcək, muxtar respublikanın inkişafı naminə var-qüvvəmizlə çalışacaq, doğma diyarımızın rəmzinə çevrilən bu təbii sərvətin itkisiz çıxarılmasına daha çox səy göstərəcəyik.

Nurəddin MƏMMƏDOV  
5 nömrəli duz mədəninin rəisi

## “STEAM yay məktəbi”ndə vaxtımız maraqlı və əyləncəli keçdi



### Salam, hörmətli redaksiya!

Bu məktubu yazmaqda məqsədim Ağbulaq İstirahət Mərkəzində təşkil olunan “STEAM yay məktəbi”ndə iştirakımla bağlı təəssüratlarımı bölüşməkdir. Onu deyim ki, buraya seçildiyimi öyrənəndə çox sevindim. İlk dəfə iştirak etdiyim bu məktəbdə çoxlu dostlar qazandım, vaxtım çox maraqlı və əyləncəli keçdi. Digər məktəb şagird-

ləri ilə birgə iştirak etdiyim intellektual və idman oyunları, baxdığımız filmlər vaxtımızı səmərəli keçirməklə yanaşı, biliyimizin zənginləşməsində də mühüm rol oynadı. Bu məktəbdə STEAM təhsili üzrə indiyədək öyrəndiklərimizi ümumiləşmiş formada yenidən tətbiq etdik. Yaradıcı və düşüncə qabiliyyətimizi artırmağa kömək edən qrup şəklində təşkil edilən dərslərdə təlimçi-müəllimlərimizin köməyi ilə yeni texnologiyalarla işlədik, STEAM metodologiyalarını, 3D modelləşdirməni, robotların hazırlanmasını, müxtəlif proqramlaşdırma modulalarını öyrəndik. Orada 3D qələmlə

STEAM-ın maketini hazırladım. Təlimi uğurla başa vurduğum üçün təşkilatçılar tərəfindən mənə sertifikat verildi. STEAM dərslərində öyrəndiklərimin gələcəkdə çox faydalı olacağına inanıram. Bu məktəbi təşkil edənlərə məktub vasitəsilə çox sağ olun deyir, yenidən “STEAM yay məktəbi”ndə iştirak etməyi arzu edirəm.

Rəvan QULUZADƏ  
Ordubad rayonu, Unus kənd tam orta məktəbinin VII sinif şagirdi

### İtmişdir

Şərur rayonu, Çarçiboğan kəndində yaşayış Ramazanov Vaqif Əziz oğlunun adına olan JN-142<sup>A</sup> inventar nömrəli 10205038 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” və JN-140 inventar nömrəli 10205038 kodlu torpağa mülkiyyət hüququna dair dövlət aktı itdiyindən etibarsız sayılır.



**Baş redaktor:**  
MEHRİBAN SULTANOVA

Ünvan: AZ-7000,  
Naxçıvan şəhəri, “Təbriz” küçəsi 14.

Telefonlar: Məsul katib: 545-62-47

Şöbələr: 545-81-44, 545-51-18

Müxbirlər: 545-75-21, Faks: 544-52-52

E-mail: serqqapisi@nakhchivan.az

Qeydiyyat №: 575

Əlyazmalara cavab verilmir  
və onlar geri qaytarılmır

Nömrəyə məsul: Telli Məmmədova

Qəzet redaksiyanın kompüter mərkəzində yığılıb, sahifələnilib və  
Əcəmi NPB-də ofset üsulu ilə çap olunmuşdur.

Tiraj: 1500. Sifariş № 651